

**UOT: 94(479.24)**

**Ədalət QASIMOV**

**AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, t.ü.e.d., dosent  
adaletqasimov56@mail.ru**

**Heydər Əliyevin Azərbaycan SSR-ə  
rəhbərliyi dövründə Naxçıvan MSSR-in sosial-iqtisadi və mədəni  
inkişafı**

**Social-economic and cultural development of the Nakhchivan  
Autonomous Soviet Socialist Republic under the leadership of Heydar  
Aliyev in Azerbaijan SSR (1970-80s)**

**Социально-экономическое и культурное развитие Нахчиванской  
АССР в период руководства Гейдара Алиева в Азербайджанской  
ССР (1970-80-х годах)**

**Xülasə:** Məqalə Heydər Əliyevin muxtar respublikada 1970-ci illərdə və 80-ci illərin birinci yarısında iqtisadi, sosial və mədəni fəaliyyəti ilə əlaqəli məsələlərin əyri təqdimatına həsr edilmişdir. Məqalədə vurgulanır ki, Heydər Əliyevin respublikadakı yorulmaz fəaliyyəti nəticəsində hərtərəfli iqtisadi inkişaf təmin edilmiş, əhalinin rifahı yaxşılaşmış, mədəni quruculuqda mühüm dəyişikliklər baş vermişdir. Məqalədə bütün bu məsələlər Heydər Əliyevin fəaliyyəti ilə əlaqəli şəkildə yaxından izlənilir.

**Açar sözlər:** muxtar respublika, sosial-iqtisadi, mədəni inkişaf, maddi rifah.

**Abstract:** The article is devoted to the study of issues related to the economic, social and cultural activities of Heydar Aliyev in the autonomous republic in the 1970s and the first half of the 1980s. The article emphasizes that as a result of Heydar Aliyev's tireless activities in the republic, comprehensive economic development was ensured, the well-being of the population improved, and significant changes were made in cultural construction. All these issues are considered close relation with the activities of Heydar Aliyev.

**Keywords:** autonomous republic, social-economic, cultural construction, material well-being.

**Резюме:** Статья посвящена изучению вопросов, связанных с экономической, социальной и культурной деятельностью Гейдара Алиева в автономной республике в 1970-е и в первой половине 80-х годов. В статье подчеркивается, что в результате неутомимой деятельности Гейдара Алиева в республике было обеспечено всестороннее экономическое развитие, улучшилось благосостояние населения, произошли существенные сдвиги и в культурном строительстве. Все эти вопросы рассматриваются в тесной связи с деятельностью Гейдара Алиева.

**Ключевые слова:** Автономная республика, социально-экономическое, культурное строительство, материальное благосостояние.

Bu gün müstəqillik və tərəqqi yolunda inamlı addimlayan Azərbaycan Respublikasının müasir tarixinin böyük bir tərəqqi dövrü ulu öndərimiz Heydər Əliyevin hayatı və fəaliyyəti ilə bağlı olmuşdur.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycan xalqını və dövlətini zamanın uğur sinaqlarından çıxaraq, ölkənin inkişaf strategiyasını müəyyən etmiş, onu sosial-iqtisadi və mədəni tərəqqiyə doğru aparmışdır.

Heydər Əliyevə qədər iqtisadi, sosial və mədəni inkişafın əksər göstəricilərinə görə Azərbaycan SSR keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında axırını yerlərdən birini tuturdı. 1960-ci illərin sonunda SSRİ-də ümumi milli məhsul 59 faiz artlığı halda, Azərbaycan SSR-də bu artım cəmi 22 faiz təşkil etmişdi. Milli məhsulun adambaşıq düşən həcmi də başqa respublikalarla müqayisədə ilbəl azalırdı. Mərkəzin Azərbaycanın problemlərinə diqqət və qayğı göstərməməsi, respublikada idarəetmə sahəsində ciddi nöqsanların olması nəticəsində ictimai, iqtisadi, mənəvi həyatda dərin böhran yaşanırdı.

Mərkəzin və respublika hakimiyyət orqanlarının Naxçıvan MSSR-ə laqeyd, ögey münasibatı nəticəsində 1970-ci illərə qədər muxtar respublika Azərbaycan SSR-nin digər bölgələrinə, xüsusun Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən aşağı inkişaf səviyyəsinə malik olmuş, sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırını yerlərdə qərar tutmuşdu. Naxçıvan MSSR-də sənayenin, kənd təsərrüfatının inkişafında, məhsuldar qüvvələrin yerləşdirilməsində çox ciddi nöqsanlar var idi.

1969-cu ildə Heydər Əliyevin Azərbaycana KP MK-nin birinci katibi seçilməsi ilə ölkə həyatının bütün sahələrində yeni inkişaf mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramlar hazırlanırdı.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər tarixə quruculuq, tərəqqi, milli oyanış mərhələsi kimi daxil ol-

muşdur. Sənayenin dinamik yüksəlisi təmin etmək üçün iqtisadiyyatda struktur işlahatları hayata keçirilmiş, kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmişdir. Həmin illərdə Azərbaycanın müstəqil dövlət kimi yaşaya bilməsi üçün əsaslar – iqtisadi, mədəni-mənəvi potensial yaradılmış, milli kadrlar problemi həll edilmişdir. O dövrə iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində əldə edilən tərəqqi, milli birliyə nail olunması, milli özündürkən yüksəklişi müstəqil dövlətin yaranmasına xidmət edən strategiyanın bünövrəsini qoymuşdur.

Azərbaycan tarixinə Heydər Əliyev dövrü kimi daxil olmuş bu illəri Naxçıvan Muxtar Respublikası tarixinin də tərəqqi və yüksəliş ilları kimi qiymətləndirmək olar. Naxçıvan Muxtar Respublikasının həmin dövrdə əldə etdiyi uğurlar məhz Heydər Əliyevin inkişaf strategiyası ilə bağlıdır.

1969-cu ildən sonra Heydər Əliyevin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Naxçıvan MSSR sənayesinin, kənd təsərrüfatının, istehsal infrastrukturunun yüksək inkişafı baş verdi. Sənayenin emal və istehsal sahələrinin şəbəkəsi genişləndi. Əhalinin rifah halının yaxşılaşdırılmasında bir sıra uğurlar əldə edildi. Hayata keçirilmiş tədbirlər nəticəsində ilk 4 il ərzində əvvəlki 4 illə müqayisədə 2,2 dəfə çox sənaye məhsulu satılmışdır [2].

Lakin muxtar respublikanın çox zəngin təbii və xammal ehtiyatlarından lazımdır istifadə edilmirdi. Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı respublika səviyyəsində qəbul edilmiş qərarlar elə respublika nazirlikləri və idarələri tərəfindən də yerinə yetirilmirdi. Ona görə də, muxtar respublika rəhbərliyi bu məsələ ilə bağlı birbaşa Heydər Əliyevə müraciət etməli olmuşdur [4].

Muxtar respublikanın iqtisadi inkişafı sahəsində mövcud vəziyyət Heydər Əliyevi daim narahat etdiyindən o, bu vəziyyəti dəyişdirmək üçün bir sıra əməli addimlar atmış oldu. Bu baxımdan Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan KP MK və respublika hökumətinin "Naxçıvan MSSR-nin xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında" 8 yanvar 1974-cü il tarixli qəbul olunmuş qərarının mühlüm əhəmiyyəti oldu [3].

34 maddədən ibarət qərarda muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün Azərbaycan SSR-nin müvafiq nazirlik və idarələri, Naxçıvan VPK və Nazirlər Sovetini qarşısında konkret vəzifələr qoymuş, onların yerinə yetirilməsi müddəti dəqiq müəyyənləşdirilmişdir. Naxçıvan MSSR-in iqtisadiyyatını və mədəniyyətini daha da inkişaf etdirmək məqsədi ilə Azərbaycan KP MK və respublika hökuməti Naxçıvan VPK və Naxçıvan MSSR Nazirlər Sovetindən muxtar respublikanın xalq təsərrüfatına rəhbərliyi yaxşılaşdırmağı, sənaye, kənd təsərrüfatı və əsaslı ti-kinti sahəsində beşilliyyin planlarını yerinə yetirməyi, muxtar respublika qar-

şisində qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün zəhmətkeşlərin bütün qüvvəsini səfərbər etməyi tələb etmişdir.

Qərarın qəbulundan bir ay sonra Heydər Əliyev Naxçıvan Vilayət Partiya Komitəsinin XXX konfransında şəxson iştirak edərək muxtar respublikadakı sosial-iqtisadi vəziyyətin, ideoloji işin darın elmi-siyasi təhlilini verdi, məvcud nöqsanları açıq göstərdi və onların həlli yollarını müəyyənləşdirdi. Muxtar respublika rəhbərliyinin iş metodlarını kəskin tənqid edən Heydər Əliyev konkret faktlara əsaslanaraq iqtisadiyyatın inkişaf sürətini artırmaq, ideoloji işi gücləndirmək, kadrların masuliyətini yüksəltmək sahəsində Azərbaycan rəhbərliyinin həyata keçirdiyi tədbirlərin, bütün mənfi hallara qarşı mübarizə ruhunun Naxçıvan MSSR rəhbərliyinin fəaliyyətində lazıminca öz əksini tapmadığını, bəzi partiya və sovet rəhbərlerinin sözlərində və işlərində qətiyyət, prinsipiallıq və səmimiliyin hiss olunmadığını açıq şəkildə bəyan etmişdir.

Naxçıvan MSSR-nin sənaye strukturunda tikinti materialları sənayesinin mühüm yer tutmasına baxmayaraq, 1970-ci illərin əvvəllərinin qədər geniş potensiala malik bu sahə demək olar ki, başlı-başına buraxılmışdı. Hələ Naxçıvan VPK-nin XXX konfransında çıxış edərkən Heydər Əliyev qeyd etmişdi ki, hamı bili ki, Naxçıvan faydalı qazıntılarla zəngindir, lakin nə vaxta qədər bununla öyləncəklər, bəs na zaman faydalı qazıntılarından respublika zəhmətkeşlərinin xeyri üçün istifadə olunacaqdır. Heydər Əliyev Azərbaycan Tikinti Materialları Sənayesi Nazirliyi, Geologiya Komitəsi ilə yanaşı, Naxçıvan MSSR Nazirlər Sovetini də təşəbbüskarlıq və əzmkarlıq göstərmədiyinə görə kəskin tənqid etmişdi. O, belə bir faktı da xatırlatmışdı ki, son on il ərzində bir əlvən metal yatağı da sənaye miqyasında istifadəyə verilməmiş və hamı buna dözmüşdür [9].

1973-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu Naxçıvanda yerli kərpic istehsalının başlanması haqqında məsləhəni müzakirə edərək, bu barədə müvafiq qarar qəbul etmişdi. Lakin bu qarar yenidən yetirilmədiyinə görə Heydər Əliyev Azərbaycanın müvafiq nazirliyinin və muxtar respublika rəhbərliyinin qarşısında ciddi tələblər qoymalı olmuşdu.

Muxtar Respublikanın və əhalinin artan tələbatı, həmçinin tikinti materiallarının uzaq daşınmasının çox baha başa gəldiyini nəzərə alaraq 1970-80-ci illərdə bu sahənin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycan KP MK və respublika hökuməti 8 yanvar 1974-cü il tarixli qararında Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinə 1976-1980-ci illərdə Naxçıvan MSSR-də yerli tikinti materialları istehsalının inkişafının texniki iqtisadi əsaslandırmasını hazırlamaq və həyata keçirmək tapşırılmışdı.

Heydər Əliyevin rəhbərliyi dövründə muxtar respublikada üzük plitələrin buraxılması üzrə yeni müasir müəssisələr yaradılmış, istehsal olunan məh-

sulun keyfiyyəti yaxşılaşmışdır. Muxtar respublikada yüksək dekorativ xüsusiyyətlər malik travertinlər, mərmərləşmiş şəhər daşları, monsopitlər, tuflar, konqlameratlar yatağı aşkar edilmişdi. Lakin Naxçıvan MSSR-də yerli tikinti materiallarının, xüsusi üzük materialların istehsalı səviyyəsi Heydər Əliyevi əslə qane etmirdi. Azərbaycan SSR Dövlət Plan Komitəsi, Geologiya İdarəəsi tərəfindən yeni bəzək daşları yataqlarının axtarılması, kəşf edilmiş ehtiyatların təsdiqi, Naxçıvan MSSR-də üzük materialların istehsalı üzrə yeni güclülükərin yaradılması məsələləri heç də səmərəli həll edilmişdi.

Bütün bunlar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 19 fevral 1982-ci il tarixli "Naxçıvan MSSR-də üzük materialların istehsalının daha da inkişaf etdirilməsi tədbirləri haqqında" qararında öz əksini tapmışdı. Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin və Nazirlər Sovetinin Sədri Həsən Seyidovun imzaladıqları 15 maddədən ibarət qararda Naxçıvanda üzük materialların istehsalının genişləndirilməsi üçün kompleks təşkilatlı və iqtisadi tədbirlər müəyyənləşdirilmişdi.

Naxçıvan MSSR-nin məvcud sosial-iqtisadi problemlərinin, onların həlli yollarının müəyyənləşdirilməsində, bölgənin gələcək inkişaf perspektivlərinin üzə çıxarılmasında Heydər Əliyevin Naxçıvan Vilayət Partiya Komitəsinin XXX konfransındaki nitqi mühüm rol oynadı. Həmin çıxışında Heydər Əliyev muxtar respublikanın ehtiyaclarına diqqət yetirməyi və problemləri qisa müddədə həll etməyi də və dövlət vəzifəsi kimi Azərbaycanın nazirlik və idarələrinin qarşısında qoymuşdu [6].

Heydər Əliyev Naxçıvan MSSR-nin təbii ehtiyatlarından səmərəli istifadə etmək, regionda tikinti materialları sənayesini inkişaf etdirmək məqsədi ilə bir sira mühüm qərarların qəbul olunmasına nail olmuşdu. Onun şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə Naxçıvan MSSR-də dəmir-beton məmulatları zavodu, şübhə tara zavodu, evtiqma kombinatı, travertin bloklar karxanası tikilib istifadəyə verildi. Nəticədə ümumi məhsul istehsalında tikinti materiallarının xüsusi çəkisi bir neçə dəfə artı, muxtar respublikada istehsal olunan mərmər, üzük plitə, travertin və s. tikinti materiallarının ixracı xeyli genişləndi. 1982-ci ildən sonrakı ictimai-siyasi hadisələr bu kimi iqtisadi tədbirləri sürətli olaraq həyata keçirməyə imkan vermodı. Belə ki, Heydər Əliyevdən sonra respublikanın siyasi rəhbərliyi bu məsələ ilə bağlı qətiyyət göstərə bilmədi.

Heydər Əliyevin Naxçıvan MSSR-nin elektrik enerjisinə tələbatının tam təmin edilməsi üçün atıldığı addımlar muxtar respublikanın gələcək tələyində mühüm rol oynayan faktora çevrildi. Heydər Əliyevin bilavasita təşəbbüsü ilə 1970-ci illərdə İranlı birlikdə gücü 21 min kvt olan Araz Su Elektrik Stansiyası tikilib istifadəyə verildi. Yeri gəlmışkən 1990-ci illərin

əvvəllerində Naxçıvan MSSR Ermənistan SSR tərəfindən enerji blokadmasına alınarkən muxtar respublika əhalisi məhz ulu öndərin 70-ci illərdə yaratdığı enerji mənbələri hesabına həyat ritmini itirmək təhlükəsindən xilas oldu.

Ulu öndərimiz Naxçıvan MSSR-də sənaye müəssisələrinin proporsional yerləşdirilməsinə, yüngül və yeyinti sənayelərinin inkişafına xüsuslu diqqət yetirirdi. Onun təşəbbüsü ilə 70-ci illərdə Naxçıvan şəhərində yeni yüngül sənaye müəssisələri yaradıldı, mövcud müəssisələr genişləndirilərək texniki bazası müasirləşdirildi. O, yüngül sənaye müəssisələrinin tikintisi ilə şəxşən maraqlanır, tikintilərin gedisi daim nəzarətdə saxlayırdı.

Heydər Əliyev Naxçırvanda yüngül sənayenin inkişafı üçün də bir sıra qərarların qəbul edilməsinə nail olmuşdu. Belə ki, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 14 yanvar tarixli qərarı ilə Naxçıvan şəhərində alt trikotaj fabrikinin tikintisi barədə mühüm qərar qəbul edilmişdi [6]. 1974-cü il 8 yanvar tarixli qərarda isə fabrikin inşasının texniki sənədlərinin hazırlanması və fabrikin tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdu [5]. O, yüngül sənaye obyektlərinin tikintisi ilə şəxşən maraqlanır, muxtar respublikada istehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi məsələsini daim diqqətdə saxlayırdı.

Heydər Əliyevin Naxçıvan MSSR-də yüngül sənayenin inkişafında ən mühüm xidmətlərindən biri Naxçıvan şəhərində Xalça Kombinatının tikintisinə nail olması idi. Bu ham bütövlükdə muxtar respublikanın sənayesinin inkişafında mühüm hadisə olmaqla borabər, işçi qüvvəsindən daha samərəli istifadə edilməsi, xüsusən qadınların istehsalata cəlb edilməsi üçün böyük əhəmiyyət daşıyırı.

Heydər Əliyevin dühəsi sayəsində Naxçıvan MSSR-də yerli sənaye sahəsi də təşəkkül tapmağa başlamış, iri yerli sənaye müəssisələri tikilərkən istifadəyə verilmişdi. Bu isə öz növbəsində mövcud əmək ehtiyatlarından daha samərəli istifadə etməyə imkan yaratmışdı.

Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə artmışdı. Onuncu besillikdə (1976-1981-ci illərdə) muxtar respublika sənayesi xüsusilə sürətə inkişaf etməyə başlamışdı. Təkcə onu qeyd etmək lazımdır ki, onuncu besillikdə istehsal olunmuş məhsulun hacmi üst-üstə səkkizinci və doqquzuncu besillilikdə istehsal olunan məhsula bərabər olmuşdur. 1980-ci ildə istehsal olunan məhsulun hacmi 1975-ci ilə nisbətən 1,2 dəfə, 1969-cu ilə nisbətən isə 3,5 dəfə çox idi.

Heydər Əliyevin diqqəti sayəsində 1970-80-ci illərdə Naxçıvan MSSR-də nəqliyyatın və rabitənin inkişafında da mühüm nəticələr əldə edilmişdi. 1970-ci illə müqayisədə 1980-ci ildə ümumi istifadəli nəqliyyatın bütün növlərinin yüksək dövriyyəsi 256 faiz, sərnişin dövriyyəsi 211 faiz artmışdı [8].

1970-ci illərdə bütün rabitə vasitələrinin təkmilləşdirilməsi sahəsində də müəyyən uğurlar əldə edilmişdi. Rabitə müəssisələrinin sayı artmış, onların iş keyfiyyəti yaxşılaşdırılmışdı. 1980-ci ildə onların gölərləri 1970-ci ilin göstəricilərindən 2 dəfə artaraq 3481 min manat təşkil etmişdi [9]. Əlbəttə, az vaxtda bu misilsiz göstəricilərin əldə edilməsi Heydər Əliyevin uzaqgörənlilik və müdürüllük hazırlamış layihələrin həyata keçirilməsindən göstərdiyi can yanğışının, tükənməz zəhmətinin nəticəsi idi.

Heydər Əliyevin göstərişi əsasında muxtar respublikada əsaslı tikintinin inkişafı ilə bağlı bir sıra proqramlar həyata keçirilmiş, yeni tikinti təşkilatları yaradılmış, onların texnika və materiallarla təminatı yaxşılaşdırılmış, əməyin mexanikləşdirilməsi, məhsuldarlığın artırılması üçün müvafiq addımlar atılmışdı.

Heydər Əliyevin hakimiyətə gəlməsi ilə muxtar respublikanın kənd təsərrüfatının inkişafı sahəsində də böyük dirçəliş və tərəqqi baş verdi.

Yeni təsərrüfatlılıq əsaslarının, texnika və texnologiyaların tətbiqi, nəhəng su təsərrüfatı komplekslərinin istifadəyə verilməsi sayəsində əkin sahələrin artırılması, əkinçilik və heyvandarlıq məhsulları istehsalına yönəlmüş digər kompleks tədbirlər nəticəsində bu sahənin inkişafında əsaslı dönüşə bas verdi. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MSSR-də qeyri-rentabelli pambıqcılıq dən yüksək məhsuldarlıqla malik üzümçülük və tütünçülükə əvaz olundu. Burada kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, mexanikləşdirilməsi, kimyalasdırılması, torpaqların meliorasiyası sahəsində mühüm işlərin görüləsi məhz Heydər Əliyevin xidmətləri sayəsində baş verdi.

Ümumiyətə 1969-cu ildən sonra Naxçıvan MSSR-nin kənd təsərrüfatunda köklü dəyişikliklər baş vermiş, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, əkinçilik və heyvandarlıq məhsullarının istehsalı və tədarükü sahələrində, kədən sosial inkişafında nəzərə çarpacaq uğurlar əldə edilmişdi. Bu isə öz növbəsində muxtar respublika əhalisinin həyat səviyyəsinin dən yüksəlməsinə kömək etmişdir. Həyata keçirilən məqsədənəyin sosial siyaset nəticəsində əhalinin real gölərləri, o cümlədən orta əmək haqqı iləbək yüksək sürətə artırdı, ictimai-istehlak fondlarından pul ödənişlərinin, müavinətlərin həcmi də xeyli artmışdı.

1971-1980-ci illər ərzində muxtar respublikada sənaye işçilərinin orta aylıq əmək haqqı 32,6 faiz, məsə təsərrüfatı əməkçilərininki 10,7 faiz, rabitə işçilərininki 20,1 faiz, tikintidə çalışılanlar 68,7 faiz, ticarət işçilərininki 36,7 faiz, mülliimlərininki 28,3 faiz, həkimlərin orta aylıq əmək haqqı isə 27,6 faiz artmışdı [1].

Heydər Əliyevin Naxçıvan MSSR-nin sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı imzaladığı qərarlarda şəhər və kəndlərin abadlaşdırılması və yaşıllaşdırılması, su təminatının yaxşılaşdırılması, onların tarixi görkəminin və özünməxsusluğunun qorunub saxlanılması xüsusi yer tuturdu. Onun rəhbərliyi dövründə Naxçıvan MSSR-də yeni yaşayış massivləri – mikrorayonlar salınmış, kəndlərin simaları dayışrak mülásir qəsobələrə çevrilmişdir.

Heydər Əliyevin xidmətləri sayesində Naxçıvan MSSR əhalisinin içməli su, elektrik enerjisi, mavi qazla təminatının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar artırılmışdır.

1979-cu ildə Daşarx kəndi yaxınlığında böyük bulaqdan Daşarx-Naxçıvan su kəmərinin çəkilməsi nəticəsində rayonun bütün kəndləri içməli su ilə təmin edildi. Bu kəmərin hesabına Babək rayonunun əhalisinin də içməli suya tələbatı qismən ödənilirdi. 1980-ci ildə Yevlax-Stepanakert-Naxçıvan qaz kəmərinin çəkilib istifadəyə verilməsi muxtar respublika üçün mühüm sosial-iqtisadi və siyasi hadisəyə çevrildi.

Heydər Əliyev Naxçıvanın coğrafi-siyasi şəraitini nəzərə alaraq muxtar respublikanın nəqliyyat sisteminin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edirdi. 70-80-ci illərdə burada yeni avtomobil yolları çəkilmiş, marşrutlar açılmış, dəmir yolu elektrikləşdirilmiş, stansiya və vağzallar təmir edilmişdi.

Heydər Əliyevin Naxçıvan MSSR-nin inkişafı sahəsində ən böyük xidmətlərindən biri muxtar respublikada hava nəqliyyatının inkişaf etdiriləməsi, Bakı-Naxçıvan hava xəttinin açılması, Naxçıvan hava limanının genişləndirilməsi oldu.

Məhz Heydər Əliyevin iradəsi və səyləri nəticəsində Naxçıvanın mərkəzində hava limanının genişləndirilməsi, Bakı-Naxçıvan hava xətti ilə işləyən yararsızlaşmış təyyarələrin müləsir "YAK-40" tipli təyyarələrlə əvəz edilməsi və bu məqsədlər üçün lazımi vəsaitin ayrılməsi kimi məsələlərin həyata keçirilməsi baş tutdu.

Bu işə öz növbəsində sonralar muxtar respublikanın göləcək taleyində mühüm rol oynayaq faktora çevrildi. 90-cı illərin əvvəllərində ermənilər Naxçıvanı nəqliyyat blokadmasına alıqdan sonra hava nəqliyyatı muxtar respublikanı Azərbaycanla birləşdirən yegənə vasitəyə çevrildi.

Heydər Əliyev Naxçıvan MSSR-də əhaliyə sahiyyə xidmətinin yaxşılaşdırılmasına, idmanın inkişaf etdirilməsinə çalışmış, bu sahənin inkişafına yönəldilmiş vəsaitlərin həcminin artırılmasına səy göstərmişdir.

Naxçıvan MSSR-nin sosial-iqtisadi inkişafında baş verən mütərəqqi dəyişikliklər, əhalinin maddi rifah halının yaxşılaşması onun demografik vəziyyətinə də müsbət təsir göstərmiş, muxtar respublikada əhalinin təbii artımı Azərbaycan SSR-nin orta göstəricisində yüksək olmuşdur.

1970-ci ildə muxtar respublika əhalisinin sayı 205,7 min, 1980-ci ildə 248,5 min, 1985-ci ildə isə 275,5 min nəfər təşkil etmişdir [7].

Göstərilən dövrədə muxtar respublika əhalisinin yaş-cins strukturunda, qadınların təhsil-mədəni səviyyəsində, məşğulluq vəziyyətində də çox mütəraqqi dəyişikliklər baş vermişdi.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 70-ci illər – 80-ci illərin I yarısında Naxçıvan MSSR-də təhsil, elm, mədəniyyət özünüň yüksək inkişaf mərhələsinə çatdı. Azərbaycan Elmlər Akademiyası Naxçıvan Elm Mərkəzinin, Naxçıvan Dövlət Pedaqoji İnstututunun, Politexnik, Müsiqi və Tibb texnikumlarının, Batabat astrofizika rəsədxanasının, Ordubad tacrübə-konstruktur bürosunun yaradılması, Naxçıvan Tarix Muzeyinin, C.Məmmədquluzada adına Ədəbiyyat muzeyinin, M.C.Ordubadının, H.Cavidin, Y.Məmmədəliyevin, C.Naxçıvanskının ev muzeylərinin, rayon tarixşünaslıq muzeylərinin fəaliyyəti başlaması Heydər Əliyevin muxtar respublikada elmin, təhsilin, mədəniyyətin inkişafına göstərdiyi xidmətlərinin maddi təzahürleridir.

Heydər Əliyevin sosial-iqtisadi həyatın bütün sahələrində həyata keçirdiyi çoxşaxəli mütərəqqi dəyişikliklər, Naxçıvan MSSR-də mədəni həyatın canlanması, mədəniyyətin bütün sahələrinin inkişafına şərait yaratdı. 1969-1982-ci illərdə muxtar respublikada mədəniyyət müəssisələrinin sayı əvvəlki illərlə müdafiyyəsədə xeyli artmış, onların yüksək ixtisaslı kadrlarla təminatı yaxşılaşmışdı.

1970-1980-ci illərdə Naxçıvan MSSR-də 83 yeni klub, 51 kitabxana tikişlər istifadəyə verilmiş, 2 xalq teatri yaradılmış, mədəni-maarrif müəssisələri üçün 38873 min manatlıq avadanlıq və texniki vasitələr alınmışdı. Bu işə Naxçıvan kimi o qədər də böyük olmayan ərazidə üçün o dövrə gərə çox böyük göstərici idi. Yəni bu diyarın mədəni çiçəklənməsi zamanının bariz nümunəsi sayıla bilərdi.

Bələliklə, Heydər Əliyevin coşqun fəaliyyəti nəticəsində 1970-80-ci illərdə muxtar respublikanın iri sənaye potensialı formalşmış, kənd təsərrüfatı sahəsində əsaslı dönüş yaradılmış, sosial sahənin inkişafında, infrastrukturun genişlənməsində mühüm nailiyyətlər əldə edilmiş yeni təsərrüfat sahələri yaradılmış, elmi təhsil sahələri, mədəniyyət yüksək inkişaf səviyyəsinə çatdırılmış, ziyanlı kadr potensialı yaradılmışdır, ən başlıcası insanların həyat səviyyəsi yüksəlmişdi. Bütün bu dəyişikliklər isə Heydər Əliyevin inkişaf, tərəqqi strategiyasının həyata keçirilməsinin bariz nümunəsi idi.

**Ədəbiyyat**

1. AMEA TIEA, f.1, s.8, iş 1, v.23.
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivisi (ARPISSA), f. 1, s.61, iş 17, v.111.
3. ARPISSA, f.1, s.61, iş 17, v.199-201
4. ARPISSA, f.1, s.63, iş 15, v.86.
5. ARPISSA, f.1, s.61, iş 17, v.188.
6. Naxçıvan MSSR-nin xalq təsərrüfatının inkişafı. Statistik məcmuə. Naxçıvan: 1981, s.58.
7. Naxçıvan statistika güzgüsündə. Tarixi-statistik məcmuə. s.51
8. NMRDA, f.1, s.9, iş 3, v.105.
9. "Şərq qapısı" qəzeti. 1974, 24 fevral.
10. "Şərq qapısı" qəzeti. 1974, 29 mart.